



Dilqəm  
ƏHMƏD

**1934-cü il iyulun 14-ü. Rəsmiyətdə Varşava, sənəddə Brüssel. Mühacirətdə toplanan Azərbaycan, Gürcüstan və Şimali Qafqaz liderləri 1920-ci illərdən etibarən başlayan müzakirələrin yekunu olan Qafqaz Konfederasiyası Paktını imzalayırlar. Azərbaycan adına imzani Məhəmmədəmin Rəsulzadə və Əlimərdan bəy Topçubashov atır.**

*Bu, o zaman idki, dünyada baş verəcək köklü dəyişikliklərə hazırlıqlar başlamışdır. Almaniyada nəsional-sosialistlər həkimiyətə gəlmis, Fransa ilə*

**Əlimərdan bəyin geniş və uzun siyasi fəaliyyətinin sonuncu addımı olan bu pakt bu gün uzaq keçmişdə qalsa da, ara-sıra aktuallığını qoruyur. Xüsusən də, Rusyanın indi də davam edən təcavüzkar siyasetinə qarşı zaman-zaman Qafqaz Evi ideyası gündəmə gəlir. Amma bu məsələ 1934-cü ildə pakt qoşulmayan Ermənistanın dağidici fəaliyyəti nəticəsində mümkünsüz görünür. Amma bütün hallarda ortaq düşmənə qarşı 1934-cü ildə imzalanmış bu pakt Azərbaycan tarixi üçün də maraqlı bir hadisədir...**

**SSRİ arasında hücum etməməkla bağlı pakt imzalanmış, SSRİ-nin Millətlər Cəmiyyətinə daxil olması yolunda əngəl qalmamışdı. Tək müstəqil Türk dövləti olan Türkiyə də SSRİ ilə anlaşmalar imzalımı, nəticədə mühacirət ölkədən çıxarılmış, mühacir mətbə orqanlar qapalılmışdı. Belə bir vəziyyətdə 1920-ci illərdən başlayan Qafqaz birliliyi 1930-cu illərdə artıq əməli fəaliyyət mərhələsinə keçmişdi.**

1933-cü ildə formalasən bu yeni düzən Qafqaz millətlərinin təkbaşına mübarizə aparmasını imkansız edirdi. Belə ortamda vahid güc sərgiləmək, azalan diqqəti yenidən bərpa etmək, həyata keçirilecek planların qarşısına bir alternativ olaraq çıxməq üçün Qafqaz Konfederasiyası ideyası dövrünə görə ən mühüm addım olacaqdı.

Qafqazın azad ediləcəyindən sonra qurulacaq bu birlilikə bağlı paktda mühüm bəndlər mövcuddu:

\* Qafqaz Konfederasiyası daxili münasibətlərdə respublikaların hər birinin milli xarakteri və suverenliyinə tam zəmanət verərək, xarici siyaset sahəsində bütün respublikaların adından yüksək dərəcəli Beynəlxalq birlilik kimi hərəkət edəcəkdir. Konfederasiya ümumi siyasi və gömrük sərhədine malik olacaqdır;

\* Konfederasiyanın xarici siyasetinə konfederativ respublikaların səlahiyyətli orqanları rehbərlik edəcəkdir;

\* Konfederasiyanın sərhədlerinin müdafiə olunması konfederativ respublikaların ordularından ibarət vahid komandanlıq altında və konfederasiyanın rehbər orqanlarına tabe olan konfederasiya ordusuna həvələ ediləcəkdir;

\* Konfederativ respublikalar arasında yarana biləcək və birbaşa danışqlar yolu ilə tənzimlənməyən bütün mübahisələr

konfederasiyanın mütləq arbitrajına və ya ali məhkəməsinə təqdim edilməlidir. Konfederativ respublikalar onların bütün qərarlarını məhdudiyyətsiz qəbul və icra etməyi öhdəsinə götürür.

Bu paktın müzakirələrinin aparıldığı dövrə Rəsulzadə "İstiqlal" qəzetini çıxarırdı və bu qəzetdə Qafqaz Konfederasiyasının hədəfləri haqqında məqalələr təqdim edirdi. Onun bu birliyə imza atması müxalifi olan digər azərbaycanlı gruppuların qarşı çıxmamasına səbəb olsa da, Rəsulzadə nəinki Azərbaycan mühacirəti arasında, ümumQafqaz mühacirətində də önəmli söz sahibi idi. Buna görə də onun görüşləri mühacirəti dəstəkləyən gruppuların da marağında idi.

**Əlimərdan bəyin geniş və uzun siyasi fəaliyyətinin sonuncu addımı olan bu pakt bu gün uzaq keçmişdə qalsa da, ara-sıra aktuallığını qoruyur. Xüsusən də, Rusyanın indi də davam edən təcavüzkar siyasetinə qarşı zaman-zaman Qafqaz Evi ideyası gündəmə gəlir. Amma bu məsələ 1934-cü ildə pakt qoşulmayan Ermənistanın dağidici fəaliyyəti nəticəsində mümkünsüz görünür. Amma bütün hallarda ortaq düşmənə qarşı 1934-cü ildə imzalanmış bu pakt Azərbaycan tarixi üçün də maraqlı bir hadisədir.**

Rəsulzadə bu pakt barədə çox yazıb. Amma krımlı mü-

hacir Müstəcib Ülküsala paktın əhəmiyyəti barede söylədiyi fikirlər Rəsulzadənin geniş dün-yagörüşə sahib olduğunu bir daha təsdiqləyir. Müstəcib bəyin xatirələrinə görə, Rəsulzadə Qafqaz Konfederasiyası ideyasının Türkiyənin mənəfətlərinə iki yönən xidmət edəcəyini söyləyib: 1) 15 milyonluq kütlədən təşəkkül edən bu Konfederasiya Rusiya təhlükəsinin Türkiyəni birbaşa təhdid etməsinə əngel olacaq; 2) Bu konfederasiya müstəqil olduğu təq-

dirdə yaxın (qonşu) və uzaq olan böyük dövlətlərdən heç birinin onun üzərində bir haqq və hakimiyət iddiasına səbəb olmayacaq. Bundan ən çox yararlanan ölkə Türkiyə olacaq. Çünkü Qafqazda çoxluğu təşkil edənlər türkələr və müsəlmanlardır. Onların Türkiyənin mədəni, siyasi və iqtisadi təsirləri altında qalması olduqca təbii dir.

**Rəsulzadəyə görə, Qafqaz Konfederasiyasının müstəqil olaraq yaşaması Qafqaz millətlə-**

müxaliflərin iddia etdikləri "Rəsulzadə türk dünyası ilə deyil, xristianlarla, qeyri-türklərlə itti-faq bağlayır" tezisinin olduğunu anlaysıvə sərf şəxsi hədəf alan düşüncələr olduğunu göstərir. Müstəcib bəyin xatirələrində çıxardığımız nəticələrə görə Rəsulzadənin planları bu şəkildə imiş:

\* Qafqaz Konfederasiyasında əhali baxımından türkələr və müsəlmanlar çox olacağına görə söz sahibi Azərbaycan olacaq. Çünkü unutmayaq ki pakta

## Yurdda və cahanda sülh formulası: *Qafqaz birliliyi*



**Bu paktın müzakirələrinin aparıldığı dövrə Rəsulzadə "İstiqlal" qəzetini çıxarırdı və bu qəzetdə Qafqaz Konfederasiyasının hədəfləri haqqında məqalələr təqdim edirdi. Onun bu birliyə imza atması müxalifi olan digər azərbaycanlı gruppuların qarşı çıxmamasına səbəb olsa da, Rəsulzadə nəinki Azərbaycan mühacirəti arasında, ümumQafqaz mühacirətində də önəmli söz sahibi idi. Buna görə də onun görüşləri mühacirəti dəstəkləyən gruppuların da marağında idi.**

**ri arasında qarşılıqlı əmniyyət və etimadı doğruldacaq, nəticədə bölgədə asayıf olacaq.**

Rəsulzadə Ülküsala Konfederasiyanın ən mühüm faydasını isə bu şəkildə açıqlayıb: "Qafqaz Konfederasiyasına Türküstani daxil etmə mümkün ola bilər. Onuz da aramızdakı Xəzər dənizi müstərek hündüd işini görməkdədir. Bu suretlə Türkiye böyük bir Türk və müsəlman dövlətlər, millətlər kütlesinin ortasında və başında dayanaraq Sovetlərin cənuba enməsinə və İslam dünyasına girməsinə mane olacaq, eyni zamanda Avropa imperializminin Şərqə yayılmasına sədd təşkil edə biləcəkdir".

Göründüyü kimi əger Qafqaz Paktında əsas hədəflər Qafqazın işğaldən qurtarılması, daha sonra konfederasiyanın qurulmasıdır, Rəsulzadənin nəzərində bu konfederasiyanın nail olacağı hədəflər daha qlobal mahiyyətlidir. Bu da Rəsulzadəyə qarşı olan

imza atan Şimali Qafqaz hələ cümhuriyyətlər dövründə də Azərbaycana birləşmək düşüncəsinə sahib olub;

\* Qafqaz Konfederasiyası daima Türkiyəyə torpaq tələbi olan Rusiya ilə bu ölkə arasında sədd rolunu oynayacaq, bu baxımdan güclü Konfederasiyanın olması və yaşaması birbaşa Türkiyənin maraqları çərçivəsində olacaq;

\* Türküstən də bu birliyə daxil olması nəticəsində Türküstənin nüfuzu bu birlilikdə daha da güclənəcək, həm bolşevizm, həm də Avropa imperializmi Qafqazı, Türküstəni aşib müsəlman dövlətlərinə nüfuz edə bilməyəcək;

**Şübhəsiz ki, bütün bunlar Qafqaz azad edildikdən sonra baş tutacaq məsələlər idi. Ona görə də bu azadlığın daha tez həyata keçirilməsi üçün dövlətlərin təkbaşına deyil, birgə mübarizəsi şərt idi. Həm yurdda sülh, həm də cahanda sülh üçün Qafqaz Paktı 1934-cü ildə atılmış ən doğru addımdı.**